

MÜƏLLİMİN ŞAĞIRDLƏRİ QIYMƏTLƏNDİRMƏ BACARIĞININ QIYMƏTLƏNDİRİLMƏSİ

Nəbi M.Mahmudov

fizika-riyaziyyat elmləri namizədi

Məqalədə müəllimin dərstdə şagirdlərin fəaliyyətini izləmə və bacarıq səviyyəsini qiymətləndirmə bacarığının qiymətləndirilməsi ilə bağlı müvafiq tövsiyələr verilir.

Bütün zamanlarda müəllimin (təhsil və tərbiyə verənin) yüksək bilik və bacarığa, nümunəvi əxlaq və davranışa, aydın, səlis və rəvan nitq qabiliyyətinə malik olması diqqət mərkəzində olmuş və bugün də olmaqdadır. Bu baxımdan ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrində müəllim hazırlığına və onların ixtisasartırmasının müasir tələblər səviyyəsində qurulmasına, bütün tipdən təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir. Daim dövlət dəstəyini və qayğısını hiss edən ümumi təhsil müəssisələrinin və təhsilverənlərin əsas vəzifələrindən birincisi təhsilalanların dövlət təhsil standartlarına (gözlənilən təlim nəticələrinə) uyğun bilik, bacarıq və vərdişlər sisteminə yiyələnməsinə, təhsilin keyfiyyətinin daha da yaxşılaşdırılmasına nail olmaqdan ibarətdir. Bu isə təhsil müəssisələrində nəinki müəllimin təlim/tədris fəaliyyətinin əsası olan dərsi təşkilindən (məzmun standartına uyğun təlim məqsədlərini, qiymətləndirmə aspektlərini təyinetmə, qiymətləndirmə səviyyələrini hazırlama, təlim strategiyalarını seçmə səviyyəsindən) və aparılmasından, həmçinin məktəb rəhbərliyinin məktəbdə metodiki işi təşkil etmə və nəzarəti həyata keçirmə mexanizmini qurmasından ciddi şəkildə asılıdır. Başqa sözlə, müəllimin dərsi və təhsilalanların fəaliyyətini təşkil etməsinə, həmçinin bacarıq və nailiyyət səviyyəsini qiymətləndirməsinə sərbəstlik verilsə də, xüsusilə onların dərslər fəaliyyətinə nəzarət edilməsi daim diqqət mərkəzində olmuşdur. Bu baxımdan, məktəbdə dərslərin təşkili və aparılmasının müəllimin vəzifələrinə aid olmasına baxmayaraq, onun fəaliyyətinə nəzarət məktəb rəhbərliyi (direktor və direktorun tədris işlərinə rəhbərlik edən müavini, həmçinin fənn metodbirləşməsi) tərəfindən həyata keçirilir.

Müəllimin dərslər fəaliyyətini izləyən məktəb rəhbərliyi dərslərin gedişində diqqətlərini əsasən müəllim və şagirdlərin fəaliyyətinə yönəldir, başqa sözlə, aşağıdakı suallara cavablar axtarırlar:

- (1) *müəllim dərstdə nə edir?*
- (2) *şagirdlər dərstdə nə edirlər?*
- (3) *müəllim və şagirdlər dərstdə necə fəaliyyət göstərirlər?*
- (4) *müəllim şagirdlərin fəaliyyətini necə qiymətləndirir?*
- (5) *müəllimin qiymətləndirmə aparmaq bacarığı hansı səviyyədədir?*

Təbii ki, bu sualların müvafiq cavabları dərsin gedişinin müşahidə edilməsi – müəllimin dərş fəaliyyətinin qiymətləndirilməsi ilə müəyyən edilir. Müəllimin dərşinin müşahidə edilməsi və onun dərş fəaliyyətinin şəffaf və obyektiv qiymətləndirilməsinin həyata keçirilməsi isə olduqca məsuliyyətli iş olmaqla, məktəbdə aparılmasına ciddi önəm verilən tədris-metodik fəaliyyətin əsasını təşkil edir. Ona görə də məktəbdə tədris prosesinin təşkilinə cavabdeh olub bu qiymətləndirməni həyata keçirənlərin öz fəaliyyətlərində nələrə (o cümlədən, müəllimin öz bilik və bacarıqlarından məqsədəuyğun istifadə etməsinə, şagirdin fəaliyyətini təşkil etməsinə, aldığı nəticələri – bacarıq səviyyəsini obyektiv qiymətləndirməsinə və növbəti mərhələdə qiymətləndirmədən necə istifadə etməsinə, təhsil alanların gözlənilən təlim nəticələri baxımından inkişaf dinamikasını izləməyə, müvafiq səriştələrə malik şagird – vətəndaş yetişdirilməsinə, ümumilikdə təhsilin keyfiyyətinin yüksəldilməsinə) diqqət yetirməsi mühüm əhəmiyyət kəsb edir və bu, təhsil müəssisələrinin (məktəb) rəhbərliyi qarşısında duran ən ümdə məsələlərdən hesab olunur.

Biz dərşin gedişində müəllimin dərş fəaliyyətinin (əvvəlcədən müəyyən edilmiş aspektlərə müvafiq meyarlar əsasında müşahidə edilməsi) aşağıda təklif edilən formadan istifadə olunmaqla, qiymətləndirilməsini məqsədəuyğun hesab edirik: [2, s. 55-58]

Müəllim dərş fəaliyyətinin qiymətləndirilməsi

1. Ümumi məlumat	
Fənnin adı _____	Sınıf _____ Tarix _____
Müəllimin soyadı və adı: _____	
Məzmun standartı: _____	
Təlim məqsəd(lər)i: _____	
Dərşin mövzusu: _____	
Qiymətləndirilmə aspekti: 1. _____	
2. _____	
Əsas feillər (açar sözlər): _____	
Resurslar: _____	
Müşahidənin məqsədi: _____	
Müşahidə aspekti: _____	
Müşahidə meyarları: _____	
2. Müəllimin qiymətləndirməyə hazırlıq mərhələsi üzrə fəaliyyətinin qiymətləndirilməsi	
1. Məzmun standartı (təlim məqsədləri), müvafiq qiymətləndirmə aspektləri və səviyyələri sinifdə şagirdlərin diqqətini cəlb edən yerdə görünürdü. hə <input type="checkbox"/> yox <input type="checkbox"/>	
2. Müəllim məzmun standartını (mövzu ilə bağlı təlim məqsədlərini) və müvafiq qiymətləndirmə səviyyələrini aydın şəkildə izah etdi. hə <input type="checkbox"/> yox <input type="checkbox"/> qismən <input type="checkbox"/>	
3. Müəllim qiymətləndirmə səviyyələrini şagirdlərin iştirakı ilə hazırlayıb. hə <input type="checkbox"/> yox <input type="checkbox"/>	

4. Müəllim qiymətləndirmə səviyyələrini şagirdlərlə müzakirə etdi. hə <input type="checkbox"/> yox <input type="checkbox"/> qismən <input type="checkbox"/>
5. Müəllim şagirdlərin dərstdə reallaşdırılan təlim nəticələri ilə bağlı qiymətləndirmə səviyyələrini anlama səviyyəsini yoxladı. hə <input type="checkbox"/> yox <input type="checkbox"/> qismən <input type="checkbox"/>
6. Qiymətləndirmə səviyyələri təlim məqsədlərinə tam uyğun idi. hə <input type="checkbox"/> yox <input type="checkbox"/> qismən <input type="checkbox"/>
7. Qiymətləndirmə aspektlərinin tərtibində feillərdən (açar sözlərdən) istifadə olunub. hə <input type="checkbox"/> yox <input type="checkbox"/> qismən <input type="checkbox"/>
3. Şagirdlərin fəaliyyətinin qiymətləndirilməsi
8. Müəllim məzmun standartının reallaşdırılması (yeni dərsin izahı) zamanı şagirdlərin diqqətini gözlənilən təlim nəticələri baxımından məzmunun çox mühüm əhəmiyyət kəsb edən əsas feillərinə (açar sözlərinə) yönəldirdi. əsas feillər: _____ hə <input type="checkbox"/> yox <input type="checkbox"/> bəzən <input type="checkbox"/>
9. Müəllim məzmunun reallaşdırılması (yeni dərsin izahı və möhkəmləndirilməsi) prosesində formativ qiymətləndirmənin üsul və vasitələrindən istifadə etdi (<i>uyğun variantları qeyd edin</i>): <ul style="list-style-type: none"> ▪ müəllimin müsahibə zamanı dərstdə verdiyi suallar təlim nəticələrinin reallaşma (şagirdin məzmunu anlama) səviyyəsini təyin etməyə xidmət edirdi. hə <input type="checkbox"/> yox <input type="checkbox"/> qismən <input type="checkbox"/> ▪ şagirdlər verilən sualları başa düşürdü. həmişə <input type="checkbox"/> bəzən <input type="checkbox"/> heç vaxt <input type="checkbox"/> ▪ şagirdlər müəllimin qeydlərini (eyhamlarını) anlayırdı. həmişə <input type="checkbox"/> bəzən <input type="checkbox"/> heç vaxt <input type="checkbox"/> ▪ cütlərlə iş təşkil olunmuşdu. hə <input type="checkbox"/> yox <input type="checkbox"/> ▪ cütlərə suallar verilir. həmişə <input type="checkbox"/> bəzən <input type="checkbox"/> heç vaxt <input type="checkbox"/> ▪ qruplarla iş təşkil olunmuşdu. hə <input type="checkbox"/> yox <input type="checkbox"/> ▪ qruplar işlərini təqdim etdi. hə <input type="checkbox"/> yox <input type="checkbox"/> ▪ qrupların tapşırıqları düzgün müəyyən olunmuşdu. hə <input type="checkbox"/> yox <input type="checkbox"/> qismən <input type="checkbox"/> ▪ hər bir qrup digər qruplara suallar verirdi. həmişə <input type="checkbox"/> bəzən <input type="checkbox"/> heç vaxt <input type="checkbox"/> ▪ qruplar aspektlər əsasında qiymətləndirildi. hə <input type="checkbox"/> yox <input type="checkbox"/> ▪ meyarlar aspektləri düzgün əks etdirirdi. hə <input type="checkbox"/> yox <input type="checkbox"/> qismən <input type="checkbox"/> ▪ meyarlar məzmunu uyğun fəaliyyəti qiymətləndirməyə uyğun idi. hə <input type="checkbox"/> yox <input type="checkbox"/> qismən <input type="checkbox"/> ▪ özünüqiymətləndirmədən istifadə olundu (<i>şagird özünü qiymətləndirdi</i>). hə <input type="checkbox"/> yox <input type="checkbox"/> ▪ yoldaşını (qarşılıqlı) qiymətləndirmədən istifadə olundu (<i>şagirdlər bir-birini qiymətləndirdi</i>). hə <input type="checkbox"/> yox <input type="checkbox"/>

<ul style="list-style-type: none">▪ mini-essedən istifadə olundu. hə <input type="checkbox"/> yox <input type="checkbox"/>▪ mini-testdən istifadə olundu. hə <input type="checkbox"/> yox <input type="checkbox"/>▪ formativ-testdən istifadə olundu. hə <input type="checkbox"/> yox <input type="checkbox"/>▪ təqdimatdan istifadə olundu. hə <input type="checkbox"/> yox <input type="checkbox"/> <p style="text-align: center;"><i>(“hə” cavabı seçildiyi halda, təqdimatın qiymətləndirilməsi aparılır)</i></p> <ul style="list-style-type: none">▪ qiymətləndirmə tapşırıqlarından istifadə olundu. hə <input type="checkbox"/> yox <input type="checkbox"/>▪ müəllim tapşırığın qiymətləndirilmə meyarlarını (dərəcələrini) izah etdi: hə <input type="checkbox"/> yox <input type="checkbox"/> <p style="text-align: center;"><i>(“hə” cavabı seçildiyi halda, aşağıdakılardan yerinə yetiriləni qeyd edin)</i></p> <ul style="list-style-type: none">▪ tapşırığın verilməsindən əvvəl hə <input type="checkbox"/> yox <input type="checkbox"/>▪ tapşırıq verildikdən sonra hə <input type="checkbox"/> yox <input type="checkbox"/>▪ tapşırığın yerinə yetirilməsi zamanı hə <input type="checkbox"/> yox <input type="checkbox"/>▪ tapşırığı qiymətləndirdikdən sonra hə <input type="checkbox"/> yox <input type="checkbox"/>▪ ev tapşırıqları verildikdən sonra hə <input type="checkbox"/> yox <input type="checkbox"/>▪ Formativ qiymətləndirmənin digər üsul (_____) və vasitələrindən (_____) istifadə olundu. hə <input type="checkbox"/> yox <input type="checkbox"/>
<p>10. Müəllim şagirdlərin fəaliyyətini qiymətləndirdi (<i>uyğun variantları qeyd edin</i>):</p> <ul style="list-style-type: none">▪ dərsin əvvəlində (əvvəlki dərslər üzrə) hə <input type="checkbox"/> yox <input type="checkbox"/>▪ dərsin əvvəlində (yeni dərslər üzrə, dərslərin izahından əvvəl) hə <input type="checkbox"/> yox <input type="checkbox"/>▪ yeni dərslərin izahında hə <input type="checkbox"/> yox <input type="checkbox"/>▪ dərslərin gedişində (_____ dəfə) hə <input type="checkbox"/> yox <input type="checkbox"/>▪ tapşırıq verildikdən sonra hə <input type="checkbox"/> yox <input type="checkbox"/>▪ dərslərin sonunda hə <input type="checkbox"/> yox <input type="checkbox"/>▪ istifadə etmədi hə <input type="checkbox"/> yox <input type="checkbox"/>
<p>11. Müəllim dərslərin təlim məqsədlərinə uyğun olaraq şagirdin fəaliyyətini aspektlər üzrə qiymətləndirdi (<i>uyğun variantları qeyd edin</i>):</p>

<ul style="list-style-type: none"> ▪ sorğu-sual (müsahibə) əsasında hə <input type="checkbox"/> yox <input type="checkbox"/> ▪ sinifdə yerinə yetirdiyi tapşırıqları yoxlamaqla hə <input type="checkbox"/> yox <input type="checkbox"/> ▪ şifahi məlumat əsasında hə <input type="checkbox"/> yox <input type="checkbox"/> ▪ şifahi təqdimat əsasında hə <input type="checkbox"/> yox <input type="checkbox"/> ▪ qrup işi əsasında hə <input type="checkbox"/> yox <input type="checkbox"/> ▪ debatların müzakirələri əsasında hə <input type="checkbox"/> yox <input type="checkbox"/> ▪ şəkillər, qrafiklər, maketlər, sxemlər əsasında hə <input type="checkbox"/> yox <input type="checkbox"/> ▪ evdə yerinə yetirdiyi tapşırıqlar əsasında hə <input type="checkbox"/> yox <input type="checkbox"/> ▪ müşahidə əsasında hə <input type="checkbox"/> yox <input type="checkbox"/> ▪ digər iş əsasında: _____ ▪ şagirdlər qiymətləndirmə prosesində iştirak etdi. hə <input type="checkbox"/> yox <input type="checkbox"/> qismən <input type="checkbox"/>
4. Qiymətləndirmə nəticələrindən istifadə
<p>12. Müəllim qiymətləndirmənin nəticələrinə əsasən şagirdlərə (və ya qruplara) bacarıq səviyyələrinə uyğun tapşırıqlar verdi. hə <input type="checkbox"/> yox <input type="checkbox"/></p>
<p>13. Müəllim şagirdlərin cavablarını və ya yerinə yetirdiyi tapşırığın nəticələrini şərh etdi (<i>şagirdlərə əks-əlaqə yaradı</i>). hə <input type="checkbox"/> yox <input type="checkbox"/> qismən <input type="checkbox"/></p>
<p>14. Müəllimin məzmunu şərh etməsi zamanı yaratdığı əks-əlaqə:</p> <ul style="list-style-type: none"> ▪ müsbət əhəmiyyətli olurdu. hə <input type="checkbox"/> yox <input type="checkbox"/> bəzən <input type="checkbox"/> ▪ açıq (nailiyyətlərin və çatışmazlıqların izahı yarımçıq) qalırdı. hə <input type="checkbox"/> yox <input type="checkbox"/> bəzən <input type="checkbox"/> ▪ yazılı yerinə yetirilən tapşırığın və ya şifahi cavabın yaxşılaşdırılması üzrə təklif şəklində olurdu. hə <input type="checkbox"/> yox <input type="checkbox"/> bəzən <input type="checkbox"/>
<p>15. Müəllim formativ qiymətləndirmənin (şagirdin fəaliyyətinin) nəticələrini (nail olduğu, əldə etdiyi bacarıq səviyyəsini) izah edirdi. hə <input type="checkbox"/> yox <input type="checkbox"/> bəzən <input type="checkbox"/></p>
<p>16. Müəllim şagirdin fəaliyyətini sözlərlə düzgün qiymətləndirdi. hə <input type="checkbox"/> yox <input type="checkbox"/> qismən <input type="checkbox"/></p>
<p>17. Müəllim şagirdlərin bacarıq səviyyəsi ilə bağlı nəticələrini “Müəllimin formativ qiymətləndirmə dəftəri”ndə və “Məktəbli kitabçası”nda qeyd etdi. hə <input type="checkbox"/> yox <input type="checkbox"/> qismən <input type="checkbox"/> (<i>“hə” cavabı seçildiyi halda, aşağıdakılardan uyğun gələnə qeyd edin</i>)</p> <ul style="list-style-type: none"> • şifahi, sözlə <input type="checkbox"/> • yazılı, sözlə <input type="checkbox"/>

<ul style="list-style-type: none">• şifahi, rəqəmlə <input type="checkbox"/>• şifahi, standart əsasında <input type="checkbox"/>• şifahi, səviyyəyə uyğun rəqəmlə <input type="checkbox"/>• _____ <input type="checkbox"/>	<ul style="list-style-type: none">• yazılı, rəqəmlə <input type="checkbox"/>• yazılı, standart əsasında <input type="checkbox"/>• yazılı, səviyyəyə uyğun sözlə <input type="checkbox"/>• _____ <input type="checkbox"/>								
18. Müəllimin meyarlar üzrə topladığı bal: <input type="text"/>									
19. Müəllimin fəaliyyəti qiymətləndirildi.									
<table border="1"><tr><td><input type="checkbox"/></td><td><input type="checkbox"/></td><td><input type="checkbox"/></td><td><input type="checkbox"/></td></tr><tr><td>yüksək <input type="checkbox"/></td><td>orta <input type="checkbox"/></td><td>aşağı <input type="checkbox"/></td><td>ən aşağı <input type="checkbox"/></td></tr></table>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	yüksək <input type="checkbox"/>	orta <input type="checkbox"/>	aşağı <input type="checkbox"/>	ən aşağı <input type="checkbox"/>	
<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>						
yüksək <input type="checkbox"/>	orta <input type="checkbox"/>	aşağı <input type="checkbox"/>	ən aşağı <input type="checkbox"/>						
20. Müəllimin fəaliyyətinin təkmilləşdirilməsi üçün verilən təklif: _____									

Dərsin müşahidəsindən sonra müəllimlə müzakirəsinin aparılmasını və bu zaman dərsi müşahidə edən əvvəlcə müəllimin əldə etdiyi nailiyyətləri, müsbət keyfiyyətləri, sonra isə buraxdığı nöqsanları, onların yaranma səbəblərini qeyd etməsini, aradan qaldırılması yollarını göstərməsini, ona məzmun standartlarına (təlim məqsədlərinə) uyğun qiymətləndirmə aspekt və səviyyələrini hazırlaması, şagirdlərin fəaliyyətinin onlar əsasında qiymətləndirilməsini müvəffəqiyyətlə həyata keçirməsinə nail olmaq məqsədi ilə pedaqoji səriştəliliyini təkmilləşdirməsi üçün müvafiq məsləhət və göstərişlər verməsini məqsədəuyğun hesab edirik.

İstifadə edilmiş ədəbiyyat:

1. Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası. – Bakı: 2009.
2. Оценивание учебных достижений учащихся. – Бишкек: “Билим”, 2012.
3. Mahmudov N.M. Ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsində pedaqoji monitoring və qiymətləndirmələrin rolu. – Bakı: “Kimya məktəbdə”, № 3, 2013.

Махмудов Н.М.

Оценка умение учителей по оценивание ученика

АННОТАЦИЯ

В статье выдаются рекомендации оценивание умение учителя для слежение действия и оценивание уровня умение учеников.

Mahmudov N.M.

Assesing the teachers ability assessment of the pupil

ANNOTATION

This article presents the recommendations about following activities and assessing the ability level of the pupils in education process by the teacher.

Açar sözlər: qiymətləndirmə səviyyəsi, müəllimin qiymətləndirmə bacarığı

Ключевые слова: уровень оценивание, умение оценивания учителя

Key words: assessment level, assessment teachers ability